

ملا نصرالله

№4 Qiyməti 12 qəpik.

МОЛЛА НАСРЕДДИНЬ


Цена 12 к. № 4



Іран.

Персия.

Litoq. S.Bixova



ƏDƏBİYYAT

Vaizlərə bax gör necə təqrir ediyorlar,
Möminləri qılman ilə təbşir ediyorlar.

Ruhun çıxarır cisməndən ərbabi-behiştin,
Beheçat verərək dillərə temir ediyorlar.

Bir tac qoyub başına cənnətdə qızıldan,
Lebbadəni, həm caməni təğyir ediyorlar.

Məşrutəçilər cəm olunur ziri-əbaya,
Məşrutəni məhv etməyə tədbir ediyorlar.

Derlər ki, cəhalətdədir əbqayı-tədəyyin,
Cahilləri də böyləcə təbxir ediyorlar.

Arıfləri, alımları bidin oxuyurlar,
Ahilləri, kahilləri təthir ediyorlar.

Köhnə çürümüş sözlərini nəqdə satırlar,
Milli yeni səhbətləri təkdir ediyorlar.

Jurnal, qəzetə ziddi-şəriətdi deyirlər,
Qarelərini yeksərə təkfir ediyorlar.

Zahidləri sorsüfrədə əyləşdiriyorlar,
Bir nəhv ilə əmsalını təksir ediyorlar.

Mollalara irad edəni taptalıyorlar,
Kəndi günəhin hər biri təstir ediyorlar.

Minberdə fəsad əhlinə lənət oxuyurlar,
Xud molladanosbazları təqdir ediyorlar.

Min gunə təməllüq ediyorlar ümərayo,
Adabi-təvazö deyə təbir ediyorlar.

Hürriyəti-nisvan deyəni həbsə alırlar,
Arıfləri hər növ ilə dilgir ediyorlar.

Bundan sora jurnalları gizlin oxuyun ha!..
Həp qətlinizə hökmədü, təhrir ediyorlar...

Kefsiz

DİN

Mən çox qorxuram bir vaxt ola ki,
din əldən gedə və buna neçə dəlillərim
var:

Bu il məhərrəmlikdə Xasayurt
ağsaqqalları iki yüz əlli manat verib rövzə-
xan Molla Əbdülhüseyn cənablarını goti-
riblər ki, mərsiyə oxusun. On günün ərzində
mərsiyəxan cənabları iki yüz əlli söz
danışdı. Yəni sözün birini bir manata satdı
və bu gözəl sözlərin biri də bu idi ki,
«Həzrət Abbas təpiyi ilə yüz həştad min
qoşun öldürdü...»

Xülasə, bunun sənə və mənə dəxli
yoxdur: pul xasayurtuların, rəvayət də
Molla Əbdülhüseynin. Amma sənə və mə-
nə dəxli olan budur ki, təzə ərsəyə gelən
cavanlarımız Molla Əbdülhüseynlərin rə-
vayətlərini yada salıb məsciddən qaçacaq-
lar. Onda da işlər xarab olacaq.



Məsələn, gəl gedək Xoy şəhərində məscidə. Biçərə qardaşlarımız bir əlində süfrə və bir əlində palçıqlı başmaqları, süfrəni məsciddə yerə dəşəyib, başlayırlar küftə yeməyə: cığ-vığ, arvad-uşaq, şəbih, mərsiyə, bışmiş noxud, yer alması, göz-qas, göz yaşı, baş yarmaq və balaca uşaqların ayaq altında əzilməyi!..

Bu nədir?

Bu, ibadətdir.

Pəh, pəh! Pəh, pəh, pəh! Ay din alan! Ay yaponlar, haradasınız. Gəlin, gəlin, başınızı yarın.

Qorxuram tüpürüb qaçalar.

Bizarafat deyirəm ki, hər kəs rastına gəlir, hamisini yavaş-yavaş dinə soyumuş görürəm. Niyə və nədən?

Günah özümüzdədir.

Nə qədər ki, indiyədək Naxçıvanda xan vəfat edib, onların çoxu can verəndə də araq və çaxırsız can verə bilməyiblər. Münacat çəkilən kimi qazilərimiz əbalarının qollarını geyinib, uşaq kimi qaçıblar ki, xan qapısında rəyyətlər ilə şaxsey getsinlər və qırx gün təziyədə mücavirlik etsinlər. Amma bu günlərdə haman Naxçıvanda bir nəfər cavani dəfn etməyə qazinin əmri ilə bir müsəlman da getməyib. Niyə? Mərhum çaxır içərmış.

Budur bize müsəlmanlılığı göstərənlər!

Göyçayda zəlim oğlu hamamçı Məşədi Nağının gözü Molla Nəsrəddini görür. Di bir gəl Naxçıvana; gəl bir müsəlmanlara da tamaşa elə. Gəl şəriətmədarları gör ki, gözağrısı görməyəsən.

Buxarada da sünni və şio alımları öpüşdülər. Dana-baş kəndinin arvadları burda olaydı, deyəydi: ay görün səzin dodaqlarınız qurusun öpüşdüyünüz yerdə!

Avam nə bilir sünni nədir, şio nədir? Molla öyrədi.

Avam nə bilir ki, şio sünningarın və sünningarın düşmənid. Molla öyrədi.

Söz yox ki, əgər əmmaməli qoçularımız bir ay bundan qabaq öpüşsəyidilər, bu qırğın da olmazdı. Amma görsənən budur ki, belə məsləhət imiş.

Bakı arıflorımız də mollaların bu əməllərini görüb deyirlər ki: «Vallah, belə müsəlmanlıqlıqdansa yaxşısı budur ki, gedib rus olaq». Odur ki, bu il rusların yolka bayramlarında hər müsəlman evində bir yolka ağacı bəzəmişdi ki, rus tanışları və rus böyükleri görüb ağadan razi qalsınlar.

Xülasə, bunun nə sənə və nə mənə dəxli var! Hər kəs istər, aparıb pulunu verib, yolka alıb bayram saxlar. Amma bize dəxli olan budur ki, camaatımızın bir hissəsi indidən əcnəbilərin bayramlarını xoşlayıb (neinki elm və sənətlərini) başlayıblar onlara qarışmağa.

Bir tərəfdən də məhərrəmlikdə Təbrizdə aslanlar bazayıb, Gəncədə övrətləri dəvelərə mindirib və hər yanda hər cür oyunbazlıqlar çıxardıb, dünya və alemi heyrotə gətiririk.

Mən elə qanıram ki, bunların hamısı dinimizin yaşaş-yavaş əldən getməyinin əlamətidir.

Pənah Allaha.

Molla Nəsrəddin

TƏZƏ İLİN KƏŞFİ-KƏRAMƏTİ

İşbu min doqquz yüz onuncu il dünyaya qədəm qoymayıb, məgər müsəlmanların iftixar və baş ucalığına. Belə ki, bu ilin əvvəlindən başlanmış bir gün və bir saat olmur ki, bir möcüzə və bir xariqüladə iş meydani-zühur və bürüze çıxmasın.

1) Götürək müsəlmanlığın ən böyük nöqtəsi olan Təbriz şəhərini. Bu vilayətdə qırx-əlli ildən bu yana tutulmamış təziyələr tutulub, oxunmamış mərsiyələr oxunub, yarılmamış başlar yarılibdir. Və hətta urusu başların qırıldmasına Əncümən tərəfindən hökm sadir olub, çox bərk qadağan olunubdur ki, bundan sora heç kəs başını tülü saxlaması.

2) Naxçıvanda cənab şeyxə kasib və biçiz, ac və fəhlə camaatdan doqquz yüz doxsan doqquz manat pul yiğilibdir və bir nəfər məhərrəmdə xilafi-şer eləyib keflənməyə görə birdən partlayıbdır. Şəhər əqli bu möcüzənin şərəfinə güldəstələrdə, məscidlərdə, məhəllələrdə şamlar və məşəllər yandırıb çərəğban ediblər və qazinin fitvasına görə nə camaatdan və nə ruhanilərdən onun təşyini-cenazəsinə heç bir kimsə getməyibdi.

3) İrəvanda bir şikət oğlunu anası məscidə daxil salıb, bir-iki saatda salamat və təndürüt olubdur.

4) Ordubadda məsciddə bir nurani seyid zahir olub, xalqa mərsiyə və növhə oxuyub ağladandan sonra minibərdən qeyb olubdu.

5) Culfada indiyədək görülmemiş təziyədarlığı eləyib, Qasim otağı bəzəyib, baş yarıblar.

Bu möcüzə və kəramətlərin bərəketindən camaat məscidə və təziyə büsətinə hər ildən artıq canfəşanlıq edib mollalara və seyidlərə hər ildəkindən artıq pullar veriblər. Şaxsey dəstəsinə və ağızköynək dəstəsinə hədsiz rövnəq veriblər ki, xaricilər müsəlmanlardan hesab aparınlardır. (Odur ki, Naxçıvanda bir erməni nəzir eləyib ki, hərgəh filan hacəti rəva olsa, aşura günü baş yarsın. Və hacəti rəva olub. Haman gün yuxuda bir göy atı ona deyib ki, get vədinə vəfa eylə. Boylum o da gəlib bazar məscidində baş yarıbdır.)

Müxtəsər, Bakıda laməzəhbərlər dəstənin bayırına çıxmasına mane olsalar, yüz o qədər sair şəhərlərdə şaxsey dəstgahı ilbəil həzrətin səfayı-batinindən rövnəqlənəcəkdir. Bakıdakı şio qardaşlarımız heç diltəng və övgatlıx olmasınlar.

Yaşasın Qafqazda olan həmşərilər.

Otaylı



– Qazi, Allah eşqinə, məni bu zalim ərimin
əlindən qurtar.
– Çünkü ərin razi deyil, mən səni boşaya
bilmənəm.

Köpəyin qızı, sənə nə ki, mən
piyanam və gecələr evə gəlmirəm.

Şurayı - İslam üzvləri



Rotter

Kef mənim, ixtiyar mənim, təzəsini alaram, köhnəsini boşaram.



Tiflisdə
– Qazı ağa, övrətimi boşamaq istəyirəm, çünkü
təzə övrət alıram.

Qazi: – Bəli, şərən ixtiyarın var, boşaram.

– Vallah, zalimin qızı nə gözəldir. Bunu alaram,
arvadımı boşaram.

Molla: Rəhməti-ilahiyyə tək müsəlmanlara deyil, kafirlərə də yetişəcəkdir.

Molla Nəsrəddin: Görəsən, rəhməti-ilahiyyəni müsəlman arvadları da görəcəklərmi?..



TELEQRAF XƏBƏRLƏRİ

Odessa – Şahin İrandakı dostları uzun fəraqa təhəmmül edə bilmədiklərindən bu axır vaxtlarda Astaradan, Ərdəbildən, Təbrizdən, hətta Tehrandan ziyarətə gəlirlər.

Ziyarətin səbəbi məhz şiddəti-məhəbbətdir. Siyasi, fəsadi bir qəsd yoxdur.

İstanbul – Sultan həzrətləri qurban bayramında buynuzları altın vərəqlər ilə bəzənmiş qoçları ziyarət və tamaşa edəndən bəri xeyir və bərəkət artmaqdadır.

Axalsix – Pusxov camaati «Darülpüşayyan»ın mədrəsəsinə ildə min pud taxıl haqq verirlər ki, mədrəsədən puşalıq şəhadətnaməsi alıb, İbrahim əfəndi kimi puşalıqda kamil olsunlar.

Peterburq – Dumadakı sağ firqə qubalı Hacı Molla Babanın qarnı kimi şışır, ağacı kimi güclənir.

Orenburq – Bu günlərdə rəhməti-ilahiyə ilə fitne-işeytaniyyə şiddətli çarpışır. İkincinin qırmızı zəfər bayrağı «Din və məişət» idarəxanasının üstündə görünür.

Molla Nəsrəddin: Buxara müsləmanlarına müjda!

Tehran – Cənab Ağa Seyid Abdullaha Nəcəfdən belə bir hökm sadir olub ki:

- 1) Natiqlər ağadan izn almamış danışmasınlar.
- 2) Övrətlər faytona minməyələr və mümkün qədər evdən eşiye çıxmayalar.
- 3) Kişiər axşam saat altıdan sora evlərində ucadan öskürməyələr və
- 4) Hər kos hürriyyət sözünü dilinə gətirən, tez adını siyahı edib Təbrizdə vaiz Hüseynə göndərsin.

Tehran – Ordubadda itən Molla Şükürün falaqqası «İqbəl» mədrəsəsinin müəllimi İsmayılovda tapıldı.

ELANI-RƏSMİ

Nuxa camaati tərəfindən rəsmi surətdə elan olunur ki, bu aprel ayında Nuxa şəhər idarəsinin torğu başlanacaq, yəni qlava və qlasnı seçkisi əmələ gələcək. Xahiş edənlər üçün özgə bir dokument lazımdır, ancaq beşcə yüz manat cibinə qoyub gəlsin və əgər pulu olmasa,

məhkəməyi-şəriyyə idarəsindən, yainki qazidən bir şəhadətnamə gətirsən ki, namazı heç bir gün də qəzaya qalmayıbdır.

Şəhər idarəsi tərəfindən

MƏTBUAT

«Bəyanül-həqq», nömrə 563:

Əlhəmdülillah süməmə əlhəmdülillah (bəd süməmə əlhəmdülillah) kəmali-rahətlik ilə Məkkəyə gəlib mövlana əşşeyx Məhəmməd Murad əfəndinin xaneyi-dövlətlərinə mehman olduq.

Əbdürəşid İbrahimov

Molla Nəsrəddin

Süməmə, süməmə və süməmə əlhəmdülillah ki, mövlana əşşeyx əfəndinin xaneyi-dövlətlərinə mehman olmuşsunuz. Qazanlıların gözü aydın!

Genə Məkkəyə gələndən etibarən mən hərəmi-şərifdə vəzə çıxıb türki və ərəbi lisanlarında xütbələr oxumağa başladım. Hazırın iki-üç mini mütəcaviz idi. Əhrar və zabitan hazır olmaqdadır.

Ə.I.

Molla Nəsrəddin

Atana rəhmət, bax, indi öz yerini tapdın. Burada o qədər xütbə oxu ki, gözü sürməli, saqqalı boyalı haciların ağızlarının suyundan təzə bir ümman meydana gəlsin.

Axır kafər yaponlar sənin fəlsəfi, tarixi, ictimai məlumatını nə bilirdilər ki, cəmiyyətlərində xütbə oxuyardin??!

YALAN

Biz həmin nömrədə teleqraf xəbərlərində yazımışıq ki, Ordubadda itən Molla Şükürün falaqqası Tehranda «İqbəl» məktəbinin müəllimi İsmayılovda tapıldı.

Amma çox təəccüb edirik ki, bir belə xəbər bu günlərdə bizə Göyçaydan da gəlib çatıb. Söz yox, iki xəbərin biri yalandır... Biz belə başa düşürük ki. Göyçay mühəbirimizin yazdığı böhtan və düşməncilikdir. Səbəb budur ki, müxbir məktubunun axırında yazır ki, müəllim çəkməsinin üzünü və altını uşaqların qarnında təmizləyir... Biz bilməyirik ki, burada xilafi-qayda nə bir iş var.

PROTEST

Eşidirik ki, baş yarmaq və şəbih götirməyin icad və şərəfi bundan altı-yeddi yüz il əvvəl gələn bəzi müqəddəs şəxslərə nisbət verilir. Halbuki bu üsulu dünyada ən əvvəl biz icad və təsnif etmişik. Bu xüsusda əlimizdə tarixi dəlillər var. Hər kəs gərək bilə ki, bu üsulu bundan

yüz il əvvəl dünyanın heç bir tərəfində heç bir nəşər da bilməzdı. Hətta belə şey ola biləcəyini bir məmən də ürəyindən keçirə bilməzdi.

Hər halda bu gözəl üsulun müvəccidi məhz bizik. İcadımızın əhvalatı bu növdür:

Bundan yüz il əvvəl Qarabağ xanı İbrahim xan bir neçə təqsirlinin boyunlarını vurmağı əmr edir. Müqəssirlərin tərəfdarları əhvalatdan xəbərdar olub, xanın vəziri olan Molla Pənahın yanına təvəqqeyə və məsləhətə gedərlər. Vəzir onlara məsləhət edir ki, müqəssirlər ağ köynək geyib, başlarına xəncər vura-vura, fəryad edə-edə xan sarayının qabağından keçib siyaset meydanına getsinlər. Müqəssirlər də həmin sayaq üzrə əməl edib, xanın nəzərinə çatinca, xanın xoşuna gəlib müqəssirləri bağışlar.

Xanın xoşuna gələn bu əhvalat o gündən sora hər il təkrar olunub getdikcə tərəqqi tapır.

Həqiqətdə də tərəqqi tapmalıdır.

Həqiqətdə də cavanlar dəstə ilə ağ köynək geyib kükçələrə dolanan minlərcə camaatin tamaşaları qarşısında baş yara-yara, növhə oxuya-oxuya keçmək, bu büsət ilə şəhərə görünməmiş həngama salmaq, hər kəsin, xüsusən qaraqaşlı qızların nəzərini cəlb etmək özgə bir xoşbəxtlik, hər vaxt ələkeçməz özgə bir zövq və nemət idi.

Bir vaxt gəldi xan da, Molla Pənah da vəfat etdilər. Bunlardan sora dünyanın işləri də dəyişməyə başladı. Biz də zəmanəyə uyub işlərimizi dəyişdirməyə, xüsusən xan üçün tərtib etdiyimiz ağköynək büsətinə çevirib həzrət imam Hüseyn adına eləməyə məcbur olduq. Və o zəmanədən bəri də boş durmayıb bu gözəl icad və adətimizin tərəqqisinə əlimizdən gəldiyi qədər çalışdıq. Bu çalışmadı sayəsində bu gözəl icadımızı dünyanın hər tərəfində qəbul etdirdik. Bundan sora da bu icadımızın davamına can-başa çalışacaqıq. Ancaq burası var ki, bizim qədimiz, hər fəndlə olsa, bu icadımızın hər tərəfdə qəbul olunması idid. Buna da ki, həmd olsun, mərsiyəxanlarımız sayəsində gözlədiyimizdən artıq nail olduq. Dəxi bundan sora müsəlmanların başını kəssən də bu gözəl adəti tərk edə bilməzlər.

İndi insaf deyil bu qədər zəhmətimiz əvəz və mükafatsız keçsin, bir para bixəbərlər icadımızı danib özgələrə nisbat versin.

Bu neçə illərdir sükut edib icadımızdan nəfərdar olmağa təşəbbüs etməməyimiz məhz din və millətimizin tərəqqisi mənzuru ilə idi. İndi ki, həmd olsun, millət məşrutə alıb ərş-i-əlayə qalxdı, dəxi icadımızdan Amerika icadçıları kimi imtiyaz alıb istifadə etməmək kari-aql deyildir.

Buna görə biz qarabaqlılar bu həftə məscidə yığışib qərar qoyduq ki, içimizdən bir neçə başlıloni seçib Tehrana göndərek ki, İran millət məclisindən bizim üçün ağ köynəklə baş yarmaq və şəbih götirmek oyunlarının imtiyazını alınsınlar.

Bu səbəbə hamı müsəlmanlara bu elan ilə müraci-

et edib şiddetli protest edirik ki, bundan sora bizdən rüşəxt almamış «baş yarmaq və şəbih götirmək» oyunlarını çıxarmağa heç kəsin ixtiyarı yoxdur.

Qarabağ camaati

Molla Nəsrəddin: oxularımızdan təvəqqə edirik ki, hər kim bu oyunların ən əvvəl Qarabağdan savayı bir özgə yerdə başlığındıını bilirsə, tezliklə bize xəbər versin ki, imtiyaz almalarına mane olaq, yoxsa müsəlman aləminin evi yixılars.

BİR STATİSTİKA

Cənab Molla Nəsrəddin! Özümə borc bilirəm sizin möhtərəm jurnalınızın vasitəsilə elədiyimiz əzim bir tərəqqini aləmi-islama ümumən, Qafqaziya müsəlmanlarına xüsusən bildirəm. Min üç yüz iyirmi yeddinci ilin məhərrəmlik dəstətgahıyla bu ilinkini bərabərəşdirdikdə iravanhıların böyük, çox böyük bir tərəqqiyə nail olduqları görünür. Bu tərəqqini haman aşağıdakı statistikadan bilmək olar.

STATİSTİKA

	<u>1327-ci ildə</u>	<u>1328-ci ildə</u>
Baş yaran:	1456 adam	2355 adam
Qan aparan:	118 adam	295 adam
Zəncir vuran! (*)	258 adam	548 adam
Muzik (**)	2 dəstə	5 dəstə
Başmaq ogrulanması (***)	8465 cüt	14555 cütə balıq
Şəbih truppasi:	3 truppa	7 truppa

İmza: Fırıldaqçı

Müdir və baş mühərrir: Cəlil Məmmədquluzadə

ELAN

Gənce şəhər idarəsi tərəfindən 1910-cu ilin yanvar ayının ibtidasından açılması müqərrər olan rusi-müsəlmani qız məktəbə bir müəllimə lazımdır ki, pedaqoq elmindən xəbərdar olub, türkçə yazılı-xulu bilməsi şərtlidir. Maaşı ildə dörd yüz manat olub, odun, neft, otaq, nökər pulu şəhər idarəsinin öhdəsinədir.

Xahiş edənlər kəsb-i-loyaqət şəhadətnaməsilə bərabər şəhər idarəsinə rücu etsinlər.


*) Keçən il zəncir vuranlar ancaq məscidin içində vururdular, amma bu il soyuqdan əsla qorxmayıb cil və çilpaq məscidin həyətində və küçələrdə vururdular.

**) Ağa saldatlar çaldıqları «vals və mazurka» adının gözlərindən sel kimi yaş tökülməyo bails olurdu.


***) Başmaqdən savayı, bu il Götə məsciddən beş adəd xalı oğurlayıblar.



Günahı budur ki, əri yox olandan dörd il sora gedib bir özgə kişiyə.



Natiq: – Camaat, din əldən getdi, övrəti gərək səngsar edək.



Səngsar olunmuş övrət

rotter

İranda Koçan şəhərində.
Въ Кочани (Персия)

İyirminci əsrde İran ədliyyəsi.